



# Şair ömrü

(Adil Cəmilin 70 yaşına)

İller nə tez gəlib keçdi. Onunla tanışlığımdan az qala əlli il keçir. Keçən əsrin yetmişinci illərində gənc şair kimi tanıdığım (sonralar bu tanışlıq əsil dostluğa çevrildi) Adil Cəmil 70 yaşına gəlib çatdı. Ancaq mən ona nə yaşı, nə də ağısaqqal - qoca şair deyə bilmərəm. Mənim nəzərimdə Adil Cəmil hələ də cavandır. Ümumiyyətlə, əsil şairin yaşı onun şeirlərinin yaşı ilə ölçülməlidir.

Adil Cəmil 1954-cü il oktyabrın 8-də Kəlbəcərin Kilsəli (sonradan Güneşli) kəndində anadan olub. BDU-nun Jurnalistika fakültəsində təhsil alıb. "Yəziçi" nəşriyyatında çalışıb, "Həqiqət", "Bineqədi", "Maarifçi", "Bakı" qəzetlərində müxtəlif vəzifələrdə işləyib. 2002-ci ildən isə "Ədəbiyyat qəzeti" redaksiyasında çalışır və indi də o qəzətdə baş redaktor müaviniidir. İyirmidən artıq şeir, publisistika və tərcümə kitabları işiq üzü görüb.

Adil Cəmilin ilk şeiri- "Bahar" 1970-ci ildə "Mingəçevir işıqları" qəzetində dərc edilib. İlk şeirlər kitabı - "İşıqlar, pərvanələr" isə 1980-ci ildə "Yəziçi" nəşriyyatında işiq üzü görüb. İlk şeiri 16 yaşında, ilk kitabı isə 26 yaşında... Bir şairin ədəbiyyata gəlişi və etiraf olunması üçün bu 10 il kifayət qədər yeterlidir. Yəni Adil Cəmil hay-küylə, "mən varam ha" iddiası ile ədəbiyyata gəlməyib. Onu poeziyaya gətirən daxili bir inam olub, poeziya sevgisi olub.

Adil Cəmil kənddə, gözəl təbiət qoynunda doğulmuşdu və ilk şeir kitablarında ("İşıqlar, pərvanələr", "Gündoğandan günbatana", "Aylı Gecə nağılı", "Sözümüzün canı var") topinan şeirlərin eksəriyyəti də onun kənd, təbiət, ocaq duyğularını ifadə edirdi. O illərdə kənddə, təbiətə aid çoxlu şeirlər yazıldı.

Adil Cəmil də o şeirlərdə təbiət səyahətə çıxır, aylı gecələri, zirvələri, buludları, yağışı, dağı, vəsf edirdi.

*Alçaçıçayıtək ağappaq yağış,  
Mənim pəncərəmədə puçurlayıbdır.  
İldirim çırpdıqca boz buludları  
Torpağın "dodağı" ucuqlayıyıbdır.*

*Boz bulud üzüma bozarıb mənim,  
Ağ yağış yamanca ağ elayıyıbdır.  
Bulud damcı-damcı tökülbül yerə,  
Yağış çəmən-çəmən çiçəkləyibdir.*

*Bir bəyaz gözəllik məni lengidir,  
Burda uşaqlaşış nağıl gəzirəm.  
Qayalar Şəmşirin qifilbəndidir,  
Sırrını açmağa oğul gəzirəm.*

Adil Cəmilin şeirləri ədəbi mühitdə müəyyən eks-səda doğurdu. Xalq şairi - ustad Bəxtiyar Vahabzadənin "Söz məcəza çevriləndə" məqaləsini xatırlayıram. (səksəninci illərdə yazılmışdır). "Kitabını oxuculara təqdim etdiyimiz Adil Cəmil nə gözləydiyib: "Yüksüz kəlmələrin yükü ağırmış". Əvvala, fikrin bu şəkilde deyilişi qeyri-adi olduğunu üçün bu, şeirdir. Nədir bu qeyri-adilik? Axi, bir şey ki, yüksəzdür, o, necə ağır ola bilər?

Bu ağırlıq fiziki ağırlıq deyil, mənəvi ağırlıqdır. Bu cür ağırlığı çəki ilə deyil, hissə ölçürler, o şeir ki, hissə, mənəviyyatla ölçülür - bu özü şeirdir.

Adil Cəmil istedadlı şairdir, xalq şeirini, folkloru bilir, ifadələri səlis və obrazlıdır.

Adil Cəmil bu gözəl təbət şeirlərini Azərbaycanın nadir gözəllik mənbəyi olan Kəlbə-

cərə həsr etmişdi. Amma doxsanıncı illər geldi, Kəlbəcər işğal olundu və Adilin şeirlərində ovqat dəyişdi. Poeziyamızda Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı çoxlu şeirlər yazıldı, xüsusilə, Qarabağ hasreti, şəhidlik mövzusu Adil Cəmil də səsinin "poeziyanın" səsinə qatdı. "Qan borcu" poeması 20 Yanvar faciəsinə həsr olundu:

*Qarabağın hər qarışı,  
Ruhumuzun vətənidir.  
O, çırpanın bir ürəkdir,  
Azərbaycan - bədənidir.*



*Səhidlərin ayağı  
Dəyən yerdə gül bitib.  
Harda ki, qan tökülüb  
Orda qərənfil bitib.*

Adil də öz şeirlərində qələbəyə böyük inam bəsləyir. Və bir çox şeirlərində bu inamı ifadə edirdi:

*Daha bəsdir bu göz yaşı,  
"Ayağa qalx, Azərbaycan!"  
Səni belə yandırı  
Yandırıb yax, Azərbaycan!*

Adil Cəmil müasir şairdir, yəni şeirlərimizin yeniliklərini duyur. Onun müasirliyi təkcə həyat hadisələrinə, dünyada və məmlekətdə baş verən hadisələrə özünəməxsus yanaşır.

Həm hecada, həm də sərbəstdə təzə söz deməyə, yəni sözə ehya verməyə can atır. Onun xalq şeiri formalarına müraciəti cinaslı bayatılarda da nəzərə çarpır:

*Arani,  
Gün yandırır Arani.  
Vətən qurbətdə qaldı,  
Açıq varmı arani?*

*O da yağı,  
Bu dostdur, o da yağı.  
Haqq əyilməz sütundur,  
Kim əyər o dayağı.*

Adil Cəmil qırğız xalqının möhtəşəm epo-su - "Manas"ı dilimizə tərcümə edib. O, "Manas" mövzusunda namızədlik dissertasiyası da müdafiə edib, elmlər namızədidir.

1995-ci ilin avqust ayında Ulu önder Heydər Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Qırğızistanda keçirilən "Manas - 1000" beynəlxalq yubiley tədbirinin iştirakçısı olubdur.

**70 yaşlı Adil Cəmilə yeni yaradıcılıq uğurları arzulayıram.**